

Bütün məlumatlar 30 Sentyabr 2011-ci il tarixinədir

(min manatla)

KAPİTAL VƏSAİTLƏRİ	
1	2
1. I dərəcəli kapital	132,283.87
a) Adi səhmlər (tam ödənilmiş paylar)	123,474.70
b) Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər	
c) Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait	
d) Bölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi	8,809.17
d1) əvvəlki illərin mənfəəti (zərəri)	8,809.17
d2) (çıx) cari ilin zərəri	-
d3) kapital ehtiyatları (fondları)	-
e) Xüsusi subordinasiya borc öhdəlikləri	
2. I dərəcəli kapitaldan tutulmalar	1,799.49
a) Qeyri-maddi aktivlər	1,799.49
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (I—2)	130,484.38
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)	11,554.15
a) Cari ilin mənfəəti	7,695.53
b) Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adi ehtiyatlardan çox olmamaqla)	3,858.62
c) Kapitalın digər komponentləri	-
c1) kumulyativ müddətsiz imtiyazlı səhmlər	
c2) subordinasiya borc öhdəlikləri	
d) Digər vəsaitlər	
5. Məcmu kapital (3+4)	142,038.53
6. Məcmu kapitaldan tutulmalar :	-
a) Birləşməmiş (konsolidasiya olunmamış) törəmə banka və digər maliyyə idarələrinin kapitalına və bütün qeyri-bank müəssisələrinə kapital investisiyaları, o cümlədən qarşılıqlı investisiyalar (xalis)	-
b) Bütün digər investisiyalar (xalis)	-
7. Tutulmalardan sonra məcmu kapital (5-6)	142,038.53
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər (cədvəl A15, E sətirindən)	308,689.41

1	Fakt
9. I dərəcəli kapitalın adekvatlıq əmsalı (3:8) x 100	42.27%
10. Məcmu kapitalın adekvatlıq əmsalı (7:8) x 100	46.01%

Kredit riski barədə məlumatlar		
	Məbləğ	Kredit portfelində xüsusi çəkisi
Vaxtı keçmiş kreditlər	16426.95	6.96%
Qeyri-standart kreditlər cəmi:	25431.61	10.78%
Qeyri-qənaətbəxş	13638.44	5.78%
Təhlükəli	11150.25	4.73%
Ümidsiz	642.92	0.27%
Kreditlər üzrə yaradılmış ehtiyatlar, cəmi:	16,868.34	7.15%
adi	5,443.74	2.31%
məqsədli	11,424.60	4.84%

BANKIN İRİ KREDİT TƏLƏBLƏRİ		
	Məbləğ	Məcmu kapitalla nisbəti
İri kredit tələblərinin cəmi:	122629.03	86.34%

BANKIN VALYUTA MÖVQEYİ BARƏDƏ MƏLUMAT		
Sərbəst dönərli valyuta üzrə məcmu açıq valyuta mövqeyi	maks. 20%	-9.48%
Qapalı valyuta üzrə məcmu açıq valyuta mövqeyi	maks. 15%	0.00%

(min manatla)

Balansdankənar öhdəliklər	
Öhdəliklər	Cəmi
1. Kredit alətləri, <i>cəmi</i>	13,593.23
a) Kredit öhdəlikləri	1667.74
b) İstifadə olunmamış kredit xətləri	11925.49
2. Qarantiyalar və bu qəbildən olan öhdəliklər, <i>cəmi</i>	20,683.66
a) Qarantiyalar	20683.66
3. Akkreditivlər, <i>cəmi</i>	8,222.21
a) "Standby" akkreditivlər	4913.69
b) Sənədli akkreditivlər	3308.52